

32, 42, 78, 144, 132, 244, 358, 656, 842, 154 qruplar

E.R.İbrahimov

«Qlobal ərzaq problemi» fənninin kollokvium sualları

### I kollokvium

1. Ərzaq təhlükəsizliyinin mahiyyəti və onun təmin olunması sahəsində dünya təcrübəsinin öyrənilməsi
2. Ərzaq təhlükəsizliyi, milli və iqtisadi təhlükəsizliyin tərkib hissəsi kimi
3. Qloballaşma prosesinin formalaşması və hazırkı mərhələyə çatması
4. Qloballaşma prosesinin səciyyəvi xüsusiyyətləri
5. İqtisadi təhlükəsizliyinin mühüm aspektləri
6. Ərzaq təhlükəsizliyini şərtləndirən amillər
7. Ərzaq təhlükəsizliyini müəyyən edən göstəricilər sistemi
8. Beynəlxalq ərzaq təhlükəsizliyi konsepsiyası
9. Birləşmiş Millətlər Təşkilatı sistemində kənd təsərrüfatı məsələləri ilə məşğul olan beynəlxalq təşkilat və müəssisələr
10. Dövlətin milli təhlükəsizliyi beynəlxalq iqtisadi münasibətlər sistemində
11. Ərzaq təhlükəsizliyi ərzaq müstəqiliyinin təzahür forması kimi
12. Dünya iqtisadiyyatının qloballaşması və onun sosial-iqtisadi fəsadları
13. Azərbaycanda ərzaq təhlükəsizliyinə dünya pəncərəsindən baxış
14. Ərzaq təhlükəsizliyi səviyyəsinin müəyyən edilməsinin elmi əsaslandırılması
15. Dövlətin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər
16. Respublikada aparılan müasir aqrar islahatlar
17. Dövlət tərəfindən ərzaq təhlükəsizliyinin təmin edilməsində hüquqi-normativ aktların rolu
18. Ölkənin ərzaq təhlükəsizliyi problemi
19. Ərzaq bazarının dövlət tənzimlənməsi haqqında xarici ölkə təcrübəsi
20. Müasir şəraitdə ərzaq təhlükəsizliyi məsələləri
21. Azərbaycan Respublikasında Kredit İttifaqlarının fəaliyyətində Dünya Bankının rolu
22. Kənd təsərrüfatına dövlət dəstəyinin istiqamətləri
23. Xarici ölkələrdə kənd təsərrüfatının inkişafının əsas meylləri
24. Ərzaq təhlükəsizliyi sahəsində Kanada təcrübəsi
25. ABŞ ərzaq təhlükəsizliyi modeli və kənd təsərrüfatı istehsalının dövlət tənzimlənməsinin xüsusiyyətləri

### II kollokvium

1. İnkişafda olan ölkələrdə ərzaq təhlükəsizliyinin təmin olunmasının qiymətləndirilməsi

2. Asiyada ekoloji kənd təsərrüfatı
3. Ərzaq təhlükəsizliyi sahəsində Yaponiya təcrübəsi
4. Ərzaq təhlükəsizliyi sahəsində İsrail təcrübəsi
5. Ərzaq təhlükəsizliyi sahəsində Çin təcrübəsi
6. Ərzaq təhlükəsizliyi sahəsində Hindistan təcrübəsi
7. Ərzaq təhlükəsizliyi sahəsində İran təcrübəsi
8. Ərzaq təhlükəsizliyi sahəsində Türkiyə təcrübəsi
9. Avropa Birliyi ölkələrində ekoloji kənd təsərrüfatının tarixi
10. Avropa Birliyi ölkələrində ekoloji kənd təsərrüfatı
11. Avropa Birliyi ölkələrində kənd təsərrüfatı istehsalının dövlət tənzimlənməsinin xüsusiyyətləri
12. Ərzaq təhlükəsizliyi sahəsində Fransa təcrübəsi
13. Ərzaq təhlükəsizliyi sahəsində İtaliya təcrübəsi
14. Ərzaq təhlükəsizliyi sahəsində Avstriya təcrübəsi
15. Ərzaq təhlükəsizliyi sahəsində Almaniya təcrübəsi
16. Ərzaq təhlükəsizliyi sahəsində İsveç təcrübəsi
17. Ərzaq təhlükəsizliyi sahəsində Finlandiya təcrübəsi
18. Ərzaq təhlükəsizliyi sahəsində Norveç təcrübəsi
19. Ərzaq təhlükəsizliyi sahəsində Niderland təcrübəsi
20. Ərzaq təhlükəsizliyi sahəsində Böyük Britaniya təcrübəsi
21. Afrika ölkələrində kənd təsərrüfatının iqtisadiyyatı
22. Ərzaq təhlükəsizliyi sahəsində Misir təcrübəsi.
23. Ərzaq təhlükəsizliyi sahəsində Cənubi Afrika Respublikasının təcrübəsi.
24. Latın Amerikasını ölkələrində aqrar münasibətlərin xüsusiyyətləri
25. Ərzaq təhlükəsizliyi sahəsində Argentina və Braziliya təcrübəsi

### III kollokvium

1. Avstraliya və Okean ölkələrində kənd təsərrüfatının istiqamətləri üzrə ixtisaslaşması
2. Ərzaq təhlükəsizliyi sahəsində Yeni Zelandiya təcrübəsi
3. Ərzaq təhlükəsizliyi sahəsində Avstraliya İttifaqı təcrübəsi
4. Polşanın kənd təsərrüfatının mövcud vəziyyəti və ərzaq təhlükəsizliyi
5. Rumıniyanın kənd təsərrüfatı və ərzaq siyasəti
6. Çexiyanın aqrar-ərzaq siyasətinin əsas prinsipləri
7. Macarıstan aqrar-sənaye kompleksinin dövlət tənzimlənməsinin modeli
8. Bolqarıstanın kənd təsərrüfatının inkişafının əsas istiqamətləri

9. Rusiyanın aqrar sektorunun xüsusiyyətləri
10. Ərzaq təhlükəsizliyi fonunda Rusiyanın aqrar sektoru
11. Avropanın ərzaq bazarlarına ixrac mexanizminin təkmilləşdirilməsi yolları
12. ÜTT-yə üzvlük və daxili ərzaq məhsulları bazarının qorunması problemi
13. Aqrar sahə üzrə dövlət tənzimlənməsinin ÜTT-nin tələblərinə uyğunlaşdırılması sahəsində aktual vəzifələr
14. Qlobal ərzaq təhlükəsizliyinin bəzi məsələləri
15. Ərzaq təhlükəsizliyi sahəsində İspaniya təcrübəsi
16. Ərzaq təhlükəsizliyi sahəsində Portuqaliya təcrübəsi
14. Dünya təcrübəsində aqrar sahənin kreditləşdirilməsi və qiymət tənzimlənmə mexanizmlərinin uzlaşdırılması
15. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində kənd təsərrüfatının investisiyalaşdırılmasının rolu
16. Aqrar sahədə beynəlxalq layihələrin tətbiqi xüsusiyyətləri
17. Ticarət məsələləri üzrə Beynəlxalq təşkilat (TMBT)
18. Ərzaq təhlükəsizliyinin təminatında beynəlxalq kənd təsərrüfatı təşkilatlarının rolu
19. Beynəlxalq təşkilatlara üzvlük və Azərbaycanda həyata keçirilən layihələr
20. Aqrar sahə üzrə dövlət tənzimlənməsinin ÜTT-nin tələbləri ilə müqayisəsi
21. Kənd təsərrüfatı üzrə dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətləri
22. Ərzaq təhlükəsizliyinin təmin edilməsində dövlətin aqrar siyasəti
23. Ölkə əhalisinin ərzağa, sənayenin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi vəziyyəti
24. Respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsində dövlətin iqtisadi tənzimləmə vasitələri
25. Ərzaq təhlükəsizliyinin təmin edilməsində Dövlət Proqramının rolu